

# Boru kəmərlərinin diaqnostikası üçün yeni üsulun tətbiqi barədə

**A.R. Nağızadə**

"Neftqazelmitadqiqatlayihə" İnstitutu

e-mail: Nagizadeanar26@gmail.com

**Açar sözlər:** gərginlik konsentrasiyası zonası, metalin məqnit yaddaşı, qalıcı məqnit sahəsi, ultrasəs müayinə.

DOI.10.37474/0365-8554/2022-9-63-67

## О применении нового метода для диагностики трубопроводов

А.Р. Нагизаде  
НИПИнефтергас

**Ключевые слова:** зона концентрации напряжения, магнитная память металла, остаточное магнитное поле, ультразвуковой контроль.

Рассмотрена необходимость использования современных методов диагностики, основанных на современных технологиях, для выявления возможных повреждений трубопроводов и ряда оборудования. Учитывая внешние и внутренние воздействия на трубопроводы, необходимо проводить регулярные диагностические испытания. Основной причиной возникновения повреждений трубопроводов и оборудования является образование концентрации напряжений в результате воздействия на эти устройства ряда нагрузок. По этой причине надежность газопроводов в эксплуатации определяется критерием напряженно-деформированного состояния, формируемым на этих линиях. Методы технической диагностики, основанные на современных технологиях, должны применяться для выявления возможных повреждений трубопроводов и оборудования.

В исследованиях использовались современные компьютерные технологии и программное обеспечение для выполнения расчетов. В течение отчетного периода трубопровод был испытан методом магнитной памяти металла (МПМ) и в настоящее время используется как наиболее эффективный вариант.

## On the implementation of a new method for diagnostics of pipelines

A.R. Naghizade  
"Oil-Gas Scientific Research Design" Institute

**Keywords:** concentration zone of tension, magnetic memory of metal, residual magnetic field, ultrasonic control.

The paper reviews the necessity of using modern methods of diagnostics based on the up-to-date technologies for revealing probable damages in the pipelines and some equipment. Considering external and internal impact in the pipelines, it is necessary to conduct regular diagnostic tests. The main reason for the damages of pipelines and equipment is the formation of tension concentration as a result of the effect of some loads on these devices. Due to this, the reliability of gas pipelines in the operation is defined by a criteria of strain-stress state occurred on these lines. The methods of technical diagnostics based on the up-to-date technologies should be implemented for revealing probable damages within the pipelines and equipment as well.

Smart-of-the-art software technologies for performing calculations have been used in the research surveys. Within the report period, the pipeline has been tested with the method of magnetic memory (MMM) and currently is used as the most effective option.

## Problemin müasir vəziyyəti

Məlumdur ki, təyinatından asılı olaraq istisnarda olan boru kəmərləri daima bir sırə statik və dinamik yüklerin təsiri altındaadır [1]. Bu təsirlər nəticəsində borunun müxtəlif elementlərində, əsasən də güclü korroziya nəticəsində kəmərin divarında qalınlıq itkisi yaranır. Həmçinin kəmərin qaynaq elementlərində, xüsusən əl qaynağı

olunmuş yerlərdə əmələ gələn çatılar və digər gözlə gorunmeyen zədələr kəmərin istismar müdafiətinin azalmasına, hətta dayanmasına da səbəb ola bilər [2]. Bütün bu kimi təsirləri nəzarətdə saxlamaq üçün vaxtaşırı boru kəmərlərinin diaqnostik müayinəsi aparılmalıdır. Əgər boru kəmərinin müxtəlif elementləri müəyyən olunan vaxt ərzində yoxlanılmazsa, o zaman kəmərin qəzali vəziyyətə

düşməsi və ya fəlakətlərin baş verməsi qəçilmezdir. Uzun müddət ərzində istismarda olan kəmərin qalıq istismar resursunun qiymətləndirilməsi olduqca əhəmiyyətlidir. Hazırda bu problemin həlli üçün bir sıra metodlar tətbiq edilməkdədir.

**Məsələnin aktuallığı.** Diaqnostika – qəzalara səbəb ola biləcək potensial təhlükələrin aşkar olunması ilə boru kəmərlərinin istismarında mü hükmə rol oynayır. Diaqnostik işlərin görülməsində məqsəd – neft-qaz kəmərlərinin gələcək istismarının mümkinlüğünün müəyyən olunmasıdır. Məhz bu səbəbdən, kəmərin istismarı zamanı boruların qalıq istismar resurslarının qiymətləndirilməsi məsəlesi bu gün də aktualdır.

**Tədqiqatın məqsədi** aparılan texniki müəyinələr nticəsində boru kəmərinin qaynaq birləşməsində aşkar olunan anomaliyalar qrupuna əsasən qaynağın istismara yararlılıq dərəcəsinin müəyyən olunmasıdır. Aparılan tədqiqatlarda neft və qaz kəmərlərinin qaynaq birləşmələrində yaranan gərginlik-konsentrasiya zonaları metalin maqnit yaddaşı metoduna (MYM) əsasən, uyğun program təminatının tətbiqi vasitəsilə aşkar edilərək, anomaliyanın növü təyin olunmuşdur.

Hazırda dünyada boru kəmərlərinin deformasiya-gərginlikli vəziyyətinin qiymətləndirilməsi üçün MYM metodu geniş istifadə olunur [3]. Metodun üstünlüyü ondan ibarətdir ki, xarici təsirlərdən metaldakı dislokasiyaların sürüşməsilə əmələ gələn məxsusi maqnit sahəsindən istifadə olunur. MYM – kəmərlərin texniki diaqnostikasında konstruksiyadan məlumatların birbaşa əldə olunması ilə nticələnən yeni bir istiqamətdir. Bu metod zədəni aşkar etməklə yanaşı, diaqnostika olunan konstruksiyanın faktiki gərginlikli-deformasiyası haqqında məlumat almağa imkan verir [4]. Eləcə də kəmər istismarda olarkən, qeyd edilən metodla təmir zamanı texniki diaqnostik işlərin aparılması mümkündür.

Gərginlik konsentrasiyasının kəmiyyətə səviyəsini müəyyənləşdirmək üçün gərginlik-konsentrasiya xəttini keçəndə ( $H_p=0$  xətti) maqnit sahəsinin normal elementinin ( $H_p$ ) qradienti təyin edilir [5]:

$$K_{ms} = \frac{|\Delta H|}{2l_k}, \quad (1)$$

burada  $K_{ms}$  – maqnit sahəsi yayılmasının qradienti və ya gərginlik konsentrasiyasının maqnit əmsali;  $|\Delta H| - H_p = 0$  xəttinin hər iki tərəfində eyni səviyyədə ( $l_k$ ) yerləşən iki nöqtə arasında maqnit sahələri fərqiñin moduludur.

Qaz kəmərlərinin istismarı zamanı deformasi-

və gərginlik-konsentrasiya zonalarında (GKZ) metalin xassasında müəyyən dəyişikliklər (korroziya, eroziya, yorulma, qırılma və s.) və metalin maqnitlənməsi dərəcəsinin dəyişməsi baş verir [6].

Maqnit müayinə metodunun digər ənənəvi texniki diaqnostika metodlarına nisbətən bir sıra üstünlükləri var:

- diaqnostika zamanı borunun maqnit sahəsindən istifadə edildiyi üçün digər maqnitləşdirici vasitələrdən istifadə edilmir;


- gərginlik-konsentrasiyaların mövcud olduğu yerlər əvvəlcədən deyil, nəzarət zamanı müəyyən olunur;

- diaqnostika aparılacaq metalin səthində təmizlənmə və digər hazırlıq işlərinə ehtiyac qalmır.

Boru kəmərlərinin tikintisi, istismarı və texniki yoxlanılmasında vacib iş qaynaq birləşmələrinin keyfiyyətinə nəzarət olunmasıdır. MYM tətbiqi ilə boru kəmərlərinin qaynaq birləşmələrinə nəzarət edilməsi mövcud qüsurları (anomaliyaları) diaqnostikanın ilkin mərhələsində də üzə çıxarmağa imkan verir.

MMY metodu boru kəmərinin səthi boyunca maqnit yaddaşının səpələnməsi parametrinin ölçüləməsi və analizinə əsaslanmışdır. Bu üsul vasitəsilə boru kəmərinin zədələnməyə meylli olan hissələrində gərginlik-konsentrasiya halları müəyyən edilir. Bu üsuldan sonra – yəni digər ənənəvi nəzarət üsullarından istifadə etməklə, qaz kəmərinin yerli sahələrində qüsurluq səviyyəsinə nəzarət olunur [7]. Son dövrlər metalin maqnit yaddaşı əsasında gərginlik-deformasiya halının diaqnostikasını və riyazi təhlilini aparmaga, yüksək və aşağı təzyiqli kəmərlərdə GKZ-ləri aşkar etməyə imkan verən TSC-9M-12 cihazından istifadə olunur (şəkil 1).

Qeyd edək ki, bu nəzarət üsulu boru kəmərinin həm təmiri, həm də istismarı zamanı aparıla bilər. Bu zaman kəmərin xarici səthində maqnit sahəsinin səpələnməsinin ( $H_p$ ) təyini üçün nəzarət olunacaq hissədən mühafizə qatını sökməyə, yəni



Şəkil 1. TSC-9M-12 cihazının sxemi

rəng qatını və yaxud 3÷4 mm qalınlığında olan izolyasiya qatını dağıtmaga ehtiyac yoxdur. Yeraltı boru kəmərlərində bu tip müayinə aparılması üçün surflar (yarıqlar) açılmalıdır. Cihazın texniki göstəriciləri haqqında məlumat cədvəl 1-də əks edilmişdir.

$$K_{in} = \frac{|\Delta H_p|}{l_k}; \quad (2)$$

$$K_{in}^b = \frac{|\Delta H_p^b|}{l_b}. \quad (3)$$

Şəkil 1	
Göstəricilər	Ölçü
Maqnit sahəsi gərginliyinin ( $H_p$ ) ölçmə diapazonu, A/m	±2000
Ölçmə kanallarının sayı, adəd	12
Ölçmə kanallarının nisbi xətası, %	±5
Minimal skan addımı, mm	1
Maksimal skan addımı, mm	128
Skan olunmanın maksimal sürəti, m/s	0.5
Qabarıq ölçülər, mm	165x83x32
Cəki, kg	0.4

Borunun uc-uea qaynaq birləşməsinə TSC-9M-12 tipli cihazla nəzarət sxemi şəkil 2-də verilmiştir.


Texniki müayinə zamanı  $I$  və  $3$  sayılı çeviriciləri qaynaq tikişinin hər iki tərəfi ilə termiki təsir zonasında,  $2$  çeviricisi isə qaynaq tikişinin mərkəzi oxu boyunca yerləşdirilir. Diaqnostika prosesində iki ferrozond arasındakı baza məsafə qaynaq tikişinin ölçüsündən uyğun quraşdırılır və ölçü işləri aparıldıqdan sonra cihazın yaddaşına yazılır. Bu baza məsafəsi müayinə olunan borunun divarının qalınlığından çox olmamalıdır.

Bu üsulla müayinə zamanı qaynaq tikişlerinin keyfiyyəti maqnit sahəsinin paylanması ( $H_p$ ) xarakteri və bu maqnit sahəsinin intensivlik əməsalının hər bir ölçmə kanalının uzunluğu boyu ( $l_k$ ), ( $K_{in}$ ), həmçinin kanallar arası məsafə boyu ( $l_b$ ) dəyişməsi ilə qiymətləndirilir ( $K_{in}^b$ ) [8]


Müayinə zamanı alınan nticələri avtomatik təhlil edən program vasitəsilə hər bir kanal üzrə  $K_{in}$  və  $K_{in}^b$  maksimal və orta qiymətləri müəyyən edilir.

Xüsusi "MMM System-4" kompüter programı vasitəsilə nəzarətin nticələrinin təhlili metal və qaynaq tikişləri üçün eyni qaydada aparılır. Boru kəmərinə nəzarət zamanı alınan nticələrə monitorlarda baxıbən hər ölçmə kanalı üzrə maqnit sahəsinin və bu sahənin qradiyentinin xarakterik göstəricilərinin dayışməsi ilə gərginlik konsentrasiya zonaları müəyyən olunur və  $K_{in}$ ,  $K_{in}^b$  qiymətlərinin maksimal həddləri cədvəl 1-də qeyd edilir.

GKZ-lərin maksimal həddində səthi çatları müəyyən etmək üçün maqnit tozlama (MT), səthdən aşağıdakı qatlarda olan çatları isə ultrasəs müayinə (UT) metodu ilə müayinə etmək mümkündür [9]. Əgər yüksək gərginlikli konsentrasiya



Şəkil 2. Borunun uc-uea qaynaq birləşməsinə TSC-9M-12 tipli cihazla nəzarət:  
1-3 – maqnit sahəsini ( $H_p$ ) qeydə alan ferrozondlu çeviricilər; 4 – yerin maqnit sahəsini dəf etmək üçün ferrozondlu sayacı; 5 – uzunluq ölçmə üçün istifadə olunan təskər



**Şəkil 3. Anomaliyanın maqnitogramı və peyk görüntüsü**

zonalarında kəmərin divar qalınlığının minimal qiyməti buraxılabilən həddən az olarsa həmin hissələr dəyişdirilir. Aparılmış ölçmə və hesabat işlərinin nəticələri akt şəklində tərtib olunur.

Yeraltı boru kəməri üzərində maqnit sahəsinin səpələnməsinə əsaslanaraq polad borularda gərginlik-deformasiya hallarının və gərginlik konsevsiyası ilə səciyyələnən hissələrin anomal dəyişməsi zonalarını müəyyənləşdirir. Anomaliyalar təhlükənin dərəcəsindən asılı olaraq üç qrupa bölmüşdür.

I qrup – kəmərin il ərzində prioritet təmir-lər üçün nəzərdə tutulan hissəsi. Belə hissələr GKZ-lərlə şərtlənən qeyri-homogen gərginlikli deformasiya vəziyyətinə malik olur – bir qayda olaraq çatlar və ya intensiv korroziya prosesi formasında olan və artan qüsurlar zonasıdır.

II qrup – qeyri-homogen gərginlikli deformasiya vəziyyətində olan borunun hissəsidir, burada gərginlik konsevsiya zonaları mövcuddur və materialın korroziya-yorğunluq prosesi inkişaf edir, lakin birinci qrup anomaliyalarına daxil olmaq dərəcəsinə çatmamışdır. Belə hissələr plan üzrə nəzərdə tutulan təmir işləri üçün müəyyən edilmişdir.

III qrup – gərginlik-deformasiya vəziyyətli boru kəməri hissələridir. Belə hissələr mütəmadi olaraq monitorinqə cəlb olunmalı və texniki mü-

yinə edilməlidir.

**Metodun aprobasıyası.** SOCAR-in “Neft Kəmərləri” İdarəsinə məxsus diametri 530 mm lik “Şimal-ixrac” Boru Kəmərində (ŞİBK) TSC-9M-12 tipli cihazla kontaktlı müəyinə zamanı qaynaq elementində aparılan nəzarətin nəticələri şəkil 3-də verilmişdir. Maqnitogramda H<sub>p</sub> qeydə alınmış GKZ peyk görüntüsü vasitəsilə göstərilmişdir. Şəkildə qeyd edilən GKZ 1 – anomaliyanın coğrafi koordinatını, GKZ 2 – əlin vəziyyətinin dəyişməsi zamanı təkərlərin hərəkətində yaranan gecikməni eks etdirir.

“Şimal” İxrac yeraltı magistral neft kəmərində aparılmış maqnitometrik diaqnostik işlər zamanı, onun 14-cü kilometrində maqnit anomaliyaları, gərginliyin səciyyəvi toplanma zonaları aşkarlanmışdır. Şur açılmış anomaliyanın peyk vasitəsilə alınmış koordinatları cədvəl 2-də verilmişdir.

Yuxarıda verilənlər əlavə olaraq qeyd edilməlidir ki, tədqiq edilən hissədə torpaq sarı gildən ibarətdir və borunun üzərində torpaq qatının qalınlığı 1.8 m-dir. Kəmər epoksid qatran örtüklə izolyasiya edilmişdir. Boruların qaynaq hissəsindəki izolyasiya qatı – poliken lentdir. Anomaliya müəyyən olan hissədə qaynaq növü – əl qaynağıdır və tikişin ətrafında intensiv korroziya halı müşahidə edilmişdir.

#### Nəticə

Cədvəl 2

Kəmər	Borunun standart ölçüsü, mm	Anomaliya mərkəzinin GPS koordinatı	Anomaliyanın nömrəsi	Anomaliya bölgüsü (qrup)
“Şimal-ixrac” boru kəməri	530	N40°17.9754' E49°26.4408'	ŞİBK-067	Üçüncü

1. ŞİBK-067 anomaliyası olan hissədə açılmış şurfun uzunlığında kəmər üzərində borunun izolyasiya qatını dağıtmadan skaner cihazı ilə yoxlanıllaraq, zədələrin tapılması və onların üzərində ultrasəs defektoskopiya işləri aparılmışdır.

2. Aparılan “skan-analiz”-in nəticəsi kimi təməşli yoxlama ilə gərginliyin xarakterik toplanma zonası aşkar edilmişədir.

3. Polad boru üzərində həlqəvi istiqamətdə ölçmələr aparıllaraq faktiki en kəsik qalınlıqları təyin edilmişdir. Boru kəmərinin minimal faktiki qalınlığı üst sahəsində 7.76 mm, yan sahəsində – 7.55 mm, alt sahəsində isə 7.77 mm-dir.

4. Diametri 530 mm olan “Şimal İxrac” boru kəmərinin yeraltı hissəsində 14-cü km-də açılmış şurfa təhlükəlilik dərəcəsi III qrup anomaliya olduğundan, mövcud GKZ-lər olaraq qeyri-homogen gərginlikli deformasiya vəziyyəti boru kəməri hissələri hesab olunmasına baxmayaq, bu hissədə boru kəməri istismara yararlı vəziyyətdə dərəcədir.

5. MYM həqiqətən boru kəmərlərinin texniki diaqnostikası üçün yararlıdır və bu üsulun SOCAR-in digər obyektlərində tətbiq edilməsi məqsədənəyğindən.

#### Ədabiyat siyahısı

- Mirzəyev O.H. Neft-qaz mədən avadanlıqlarının texniki diaqnostikasının əsasları. – Bakı, 2012, s. 71-76.
- Dubov A.A., Dubov Al.A., Kolokol'nikov S.M. Metod magnitnoy pamyati metalla i pribory kontrolya: uchebnoye posobie. – M.: izdatel'skiy dom “Spektr”, 2011, 395 s.
- Vlasov V.T., Dubov A.A. Fizicheskaya teoriya protsessa “deformatsiya-razrushenie” // Termodynamika protsessa, ch. II. – M.: izdatel'skiy dom “Spektr”, 2016, 228 s.
- Savenna C.N., Savenna A.A. Metody diagnostiki stress-korrozionnykh povrezhdeniy trubnykh stalej // Vestnik VolgGASU, 2006, вып. № 6 (20), с. 44-47.
- Vlasov V.T., Dubov A.A. Fizicheskie osnovy metoda magnitnoy pamyati metalла. – M.: ZAO “TISSO”, 2004, 424 s.
- RD 51-1-98 Metod operativnoy kompyuternoy diagnostiki lokal'nykh oblastey gazoprovodov s ispol'zovaniem magnitnoy pamyati metalla. Moskva, 08.05.1998, 25 c.
- GOST 8731-74 Truby stal'nye besshovnye goryacheformirovannye. Tekhnicheskie требования, Москва, 01.01.1976, 45 c.
- GOST 20295-85 Truby stal'nye svarnye dla magistralnykh gazonefteprovodov, INK, Izdatel'stvo standartov. Moskva, 02.01.1985 39 c.
- SNiP 2.05.06-85 Magistral'nye truboprovody. Moskva, 2011, 46 c.

#### References

- Mirzayev O.H. Neft-gaz meden avadanliglarinin tekhniki diagnostikasinin esasları. – Bakı, 2012, s. 71-76.
- Dubov A.A., Dubov Al.A., Kolokol'nikov S.M. Metod magnitnoy pamyati metalla i pribory kontrolya: uchebnoye posobie. – M.: izdatel'skiy dom “Spektr”, 2012, 395 s.
- Vlasov V.T., Dubov A.A. Fizicheskaya teoriya protsessa “deformatsiya-razrushenie” // Termodynamika protsessa, chast' II. – M.: izdatel'skiy dom “Spektr”, 2016, 228 s.
- Savenna S.N., Savenna A.A. Metody diagnostiki stress-korrozionnykh povrezhdeniy trubnykh stalej // Vestnik VolgGASU, 2006, vyp. No 6, (20), s. 44-47.
- Vlasov V.T., Dubov A.A. Fizicheskie osnovy metoda magnitnoy pamyati metalla. – M.: ZAO “TISSO”, 2004, 424 s.
- RD 51-1-98. Metod operativnoy kompyuternoy diagnostiki lokal'nykh oblastey gazoprovodov s ispol'zovaniem magnitnoy pamyati metalla. Moskva, 08.05.1998, 25 s.
- GOST 8731-74. Truby stal'nye besshovnye goryacheformirovannye. Tekhnicheskie trebovaniya, Moskva, 01.01.1976, 45 s.
- GOST 20295-85. Truby stal'nye svarnye dla magistralnykh gazonefteprovodov, INK, Izdatel'stvo standartov. Moskva, 02.01.1985 39 s.
- SNiP 2.05.06-85. Magistral'nye truboprovody. Moskva, 2011, 46 s.